




Türklər haqqında on nəsihət.

Annotasiyası: Yena, 1595, 130 s. Adlı sanlı Yena universitetinin keşiş kilsəsində professor Georgium Miliüm tərəfindən oxunmuş mühazirələr. Yena şəhərində Tobiam Ştayn tərəfindən çap olunmuşdur. Kitabda türklərin mənşəindən, etiqadından və dinindən, hökmranlıqlarından, zəfərlərindən və uzun müddət davam edən xoşbəxt həyatlarından bəhs olunur. Bu kitab nəşr tarixinə görə “Nadir kitablar” bölməsinin ən qədim kitabıdır. Alman dilində.




Birinci Ümumittifaq türkoloji qurultayını çağırان təşkilat komissiyonunun bülleteni. Bakı, 1926. № 1-4 ərəb və kiril qrafikasında.

Annotasiyası: I Bakı Türkoloji qurultayı türkologiya elmi tarixinin XX əsrdə yeni başlanğıcıdır. Adlı-sanlı şərqşünas alimlərin iştirak etdiyi qurultayda türk dünyasının dilinə, tarixinə, etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə həsr olunmuş məruzələr dinlənmiş, türk maarifçilərinin XIX yüzillikdən bəri apardığı yeni əlifba məsələsi öz həllini tapmışdı. Qurultayında türk xalqlarının ərəb əlifbasından latın əlifbasına keçirilməsi qərara alındı.




Bakıxanov Abbasqulu Ağa. Qanuni - qüdsi. Tiflis, 1831.-41 s. Orijinalı, fars dilində, sonradan cildlənib kitab müəllifin sağlığında nəşr olunmuşdur; bir nüsxə.

Annotasiyası: Kitabda fars dilinin qrammatikasından bəhs olunur.



Xalxali Məhəmməd Bağır. Sələbiyyə. Nəşr yeri məlum deyil.- 1893. 49 s.- ərəb əlifbasında, ornamentli, şəkilli, daş basma.

Annotasiyası: Alleqorik janrda yazılmış əsər.



Mir Cəfər Ələvi. “Kitabi-kəşfül-həqaiq”.- Bakı.- 1904, “Kaspi” mətbəəsi; ərəb qrafikasında; 3 cildə, I c.- 745 s.; II c.- 791 s.; III c.- 959+21 səh. Ornamentlə bəzədilmişdir.

Annotasiyası: Azərbaycan türkcəsində Qurani-şərifin təfsiri.



Firdovsi Ə. “**Müsəvvər Rüstəm və Söhrab**”.- Tiflis, Qeyrət mətbəəsi, 1908.-118 s.; ərəb qrafikasında; bir nüsxə.

Annotasiyası: Şərqin dahi sənətkarı Firdovsinin “Şahnamə” əsərindən götürülmüş bir dastandır. Əsərdə öz atasını axtarmağa çıxan Söhrabın ata həsrəti, oğlunu tanımayan Rüstəmin ata kimi faciəsi təsvir edilmişdir.



Cavid Hüseyn. Peyğəmbər. Bakı.- 1923.- 153 səh.; ərəb qrafikasında.

Annotasiyası: Əsərin mövzusu və qəhrəmanı tarixdən alınsa da əsərdəki fəlsəfə və ideal, yazıldığı dövrün hadisələri ilə yaxından bağlıdır.



دیوان نیازی

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

حرف الالف


ای کوکل کل غیر بدین کج عشقه ایله اقلدا جمله موجودات و مملوقا عشقا اولمعد هریکسی جمله فنا بولدقده عشق باقی قالور دیلمه رسندن بخدا یا ایله توفیق رقیب ماسوا ای عشق کس سواد سکی کوکلدا ال عشقله طاموده اولیو چنتیدر عاشقک	زمره اهل حقیقت عشقه ایله مقصد زیر عشقک اولینه بولد. یار ایتدا بوسبید دید یارکم عشقه یوقا. انستها برغمتر کوکم سنک عشقکدنا ایتمه کل جدا عشقکی ایله ایکی عالمک بکا آشتا لیک جنتک اولورسه طامود عشقک کا
---	--

ای نیازی می باشد استرسن بو بولد عشقه او

اندیا و اولیا به عشق اولوبدر ره نسما


زهر کبر عشق کاندن کور هر وار اولور بیبا زهون ریای وحدت کیم کسل بهر کز امواج نخچه زوال عجب دیکم بو یوزدن کورینو اغیا او یوزدن کور بن اغیار دوز شمع جمالین طاشینو کوندن یوز بهر کجا عده اقلیم هر	کیمی ظلمت ظلمت یوراید کیمی انوار اولور بیبا بو کیمت عالمی ندن طوشوب چادار اولور بیبا او یوزدن نغمه بوقن نغمه کور دلد اولور بیبا فلک کورده کور ساقی دوزار اولور بیبا کور یوز بیلن دخیل ندن اولور اعلا اولور بیبا
--	---

Niyazi. Divani-Niyazi.- Nəşr yeri məlum deyil, 1875. - 84 s.; ərəb əlifbasında, daş basma; bir nüsxə.
Annotasiyası: kitabda müəllifin qəzəlləri toplanıb.




Şıxlinski Əlağa. Ruscadan-türkcəyə qısa döyüş sözlüyü.
B., 1926.- 268(9) s. sonradan cildlənmiş; bir nüsxə.

Annotasiyası: təlimnamə və nizamnamələri və elmi hərbi kitabları ruscadan çevirmək üçün yardımçı.



Leylaxanım. Divani-Leylaxanım. Qahirə, 1844.- 59 s.; kitab nəfis tərtibata malikdir; daş basma; ərəb əlifbasında; bir nüsxə. Kitabın həm də mikrofilmı var.

Annotasiyası: kitabda müəllifin qəzəlləri toplanıb.




Sami Şamsəddin. Qamusül əlam. (Tarix və coğrafiya terminləri lüğəti) 6 cildə. İstanbul, “Mehran” mətbəəsi.- I cild 1889- 800 s.; II cild 1889- s. 801-1600; III cild 1891.- s. 1601-2400; IV c. 1894.- s. 2401-3202; V c. 1896.- s. 3203-4000; VI c. 1898.- s. 4002-4830; əslı, ərəb əlifbasında, cildi nəfis tərtibatda; bir nüsxə.

Annotasiyası: 2 sütunlu fransızca-türkcə lüğət.



Седер Савлунос, Корбан Минхе. т.е. Молитвенник в подарок Невестам.


Варшава, 1893, 540 с. Kitabın üz qabığı fil sümüyü və metal ilə işləmişdir. Yəhudi dilində (İvrit dilində)



Məzidi-izzət və müqəddəs cənablu mübaliğə ilə hökmdarı-padşahi-əzəmi-imperatriçə Yekaterina saniyə həzrətlərinin cəmi Rusiya imperiyasında əyalətlərin nizam və tərtibi üçün icad və imla olunmuş qanuni-cədidir.


Annotasiyası: Sankt-Peterburq, 1779; 248 s. Azərbaycanda kitab çapına XIX əsrin əvvəllərində başlanmasına baxmayaraq, hələ XVI-XVIII əsrlərdə Qərbi Avropanın bir sıra ölkələrində və Rusiyada Azərbaycan dilində kitablar nəşr olunmuşdur. Yuxarıda adını qeyd etdiyimiz kitab da məhz belə kitablardandır. Bu kitab II Yekaterina dövründə buraxılmış bir qanunnamədir.

Bu kitab M.F.Axundov adına Milli Kitabxananın 40 illik yubileyində Kazan Universiteti tərəfindən hədiyyə edilmişdir




Mir Məhəmməd Kərim ağa. Kitabi-kəşf-ül-həqayiq. Təfsiri-Qurani-şərif. I cild.

Annotasiyası: Bakı, 1322 h. (1904);745 s. (494); Quranın Azərbaycan dilində “Kitabi-kəşf-ül-həqayiq” adı altında nəşr edilmiş ilk tərcümə və təfsirinin müəllif və nəşiri Bakı qazısı Mir Məhəmməd Kərim Ağadır. Mir Məhəmməd Kərim Ağanın üç cilddən ibarət bu tərcümə-təfsiri sözlün əsl mənasında çox qiymətli və sanballı bir tədqiqatdır. Kitab “Kaspi” qəzetinin Buxariyyə mətbəəsində nəşr olunmuşdur. Kitabın nəşrinə Hacı Zeynalabdin Tağıyev köməklik göstərmişdir. Azərbaycan və ərəb dillərində.




Mir Məhəmməd Kərim ağa. Kitabi-kəşfül-həqayiq. Təfsiri-Qurani-şərif. I:cild.

Annotasiyası: Bakı, 1322 h. (1904);745 s. (494); Quranın Azərbaycan dilində “Kitabi-kəşfül-həqayiq” adı altında nəşr edilmiş ilk tərcümə və təfsirinin müəllif və nəşri Bakı qazısı Mir Məhəmməd Kərim Ağadır. Mir Məhəmməd Kərim ağanın üç cilddən ibarət bu tərcümə-təfsiri sözün əsl mənasında çox qiymətli və sanballı bir tədqiqatdır. Kitab “Kaspi” qəzetinin Buxariyyə mətbəəsində nəşr olunmuşdur. Kitabın nəşrinə Hacı Zeynalabdin Tağıyev köməklik göstərmişdir. Azərbaycan və ərəb dillərində.




Mir Məhəmməd Kərim ağa. Kitabı-kəşfül-həqayiq. Təfsiri-qurani-şərif. III cild.

Annotasiyası: Bakı, 1322 h. (1904);745 səhifə (494); Quranın Azərbaycan dilində “Kitabi-kəşfül-həqayiq” adı altında nəşr edilmiş ilk tərcümə və təfsirinin müəllif və nəşri Bakı qazısı Mir Məhəmməd Kərim ağadır. Mir Məhəmməd Kərim ağanın üç cilddən ibarət bu tərcümə-təfsiri sözün əsl mənasında çox qiymətli və sanballı bir tədqiqatdır. Kitab “Kəsp” qəzetinin Buxariyyə mətbəəsində nəşr olunmuşdur. Kitabın nəşrinə Hacı Zeynalabdin Tağıyev köməklik göstərmişdir. Azərbaycan və ərəb dillərində.




Türkiyə. Türkiyə tarixindən. Praqa, 1599;
67 s; latın dilində



Azərbaycanın Milli geyimləri: Moskva, 1972.- 31 (58 vərəq şəkil) s. Fotoalbom. Bir nüsxə; mətn Azərbaycan və rus dillərindədir. Fotolar İ.A.Rubençikindir.

Annotasiyası: Azərbaycan milli geyimləri albomu Azərbaycan SSR Elmlər Akademiyasının Azərbaycan tarixi Muzeyinin etnoqrafiya fondunda saxlanılan xalq geyimlərinin zəngin kolleksiyası əsasında yaradılmışdır. Azərbaycanın müxtəlif tarix- etnoqrafik zonalarına aid olan qadın və kişi geyimlərinin dəstləri və ayrı-ayrı elementləri daxil edilmişdir. Bəzi hallarda dəstlərin fraqmenti və ya onların ayrı-ayrı hissələri verilmişdir.




Füzuli. Divan Mövlana Füzuli. Leyli və Məcnun.- nəşr yeri məlum deyil. 1889.- 160 s.; ərəb qrafikasında, daş basma; karton cilddə; bir nüsxə.

Annotasiyası: Yaxın Şərqdə lirik şerin-qəzəl janrının ən böyük ustadı sayılan Füzuli dühasının bütün əzəmət və qüdrəti “Leyli və Məcnun” poemasında parlaq surətdə təzahür etmişdir. Füzuli öz dövrünün adət-ənənələrinə boyun əyməyən iki gəncin dillərə düşmüş ülvi, pak bir eşqin faciəsinə möhtəşəm abidə ucaltmışdı.



Baqi.- Divani Baqi.- nəşr yeri məlum deyil. - 1860.- 206 s. ərəb qrafikasında; daşbasma; ornamentlə bəzədilmişdir.

Annotasiyası: şeirlər, qəzəllər.



Xəzinəyi-əxbar.- Baxçasaray, 1890.- 240 s.
ərəb qrafikasında.

Annotasiyası: Tarix, coğrafiya və ədəbiyyata
dair lüğət.